

A. Kapital Vəsaitləri		Cəmi (1000 AZN ilə)	
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)		248835	
a) Adi səhmlər (tam ödənilmiş paylar)		185850	
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər		40000	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait		800	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi		22185	
d1) əvvəlki illərin mənfəəti (zərəri)		2114	
d2) (çıx) cari ilin zərəri		-	
d3) kapital ehtiyatları (fondları)		20070	
e) Digər		-	
2. I dərəcəli kapitaldan tutulmalar		19203	
a) Qeyri-maddi aktivlər		19203	
b) Təxirə salınmış vergi aktivləri		-	
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)		229631	
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)		118200	
a) Cari ilin mənfəəti		98053	
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)		20146	
c) Kapitalın digər komponentləri		-	
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər		-	
c2) subordinasiya borc öhdəlikləri		-	
d) Digər vəsaitlər		-	
5. Məcmu kapital (3+4)		347831	
6. Məcmu kapitaldan tutulmalar :		5289	
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o cümlədən qarşılıqlı investisiyalar (xalis)		500	
b) Bütün digər investisiyalar (xalis)		4789	
7. Tutulmalardan sonra məcmu kapital (5-6)		342542	
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)		2154494	
		faizlə	
		Norm a	Fakt
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100		5%	10.03
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100		10%	15.31
11. Leverage əmsalı		AƏ min. 5%	5.35